

Ramiz Rövşənin sərbəst şeirlərində poetik ovqat və novatorluq

Gültəkin Əliyeva

Bakı Slavyan Universiteti. Azərbaycan.
E-mail: gultekin392@mail.ru

Annotasiya. Məqalədə göstərilir ki, R.Rövşənin hər bir şeirinin özünəməxsus stixiyası var; mütləq bir obraz yaradır və bu obrazı sonacaq tanıtmaqla, izah etməklə məşğul olur. Özü də bu obrazların hər birində olan mistika oxucunu da bu ruha kökləyir. Oxucu da bu obrazın daxili dünyasına köklənir. İkinci əsas xüsusiyyəti şairin metaforik obrazlardan zənginliklə istifadə etməsidir. Cox zaman şeirin adından başlanan bu metaforik düşüncə sözdən misraya, misradan sərbəst bölgüyə, bölgündən bütöv şeirə keçir və şeir boyu davam edir. Özü də burada məntiqlə hiss bir-birini əvəz edir, bir çox hallarda bir-birini tamamlayır. R.Rövşən şeirboyu yalnız bir misranın aurasına köklənib məhdudlaşdır, bu metaforik obrazı sərbəst bölgülər boyu açır. R.Rövşən sərbəst şeirləri poetik ovqat, ruh və lirik qəhrəman baxımından da novatorluq xüsusiyyətlərini özündə daşıyır. Şairin hər bir şeirində yeni intonasiya olduğu kimi, həm də bir ruh, əhvali-ruhiyyə vardır. Hətta onun sevgi şeirlərində də bu ovqat gözlənilir. Sərbəst şeirin bu inkişaf mərhələsində həm mövzu və ideya, həm də struktur, kompozisiya baxımından müəyyən bir yol keçdiyini görürük. Sərbəst şeir bu dövrə ümumən poeziyanı müxtəlif komponentlər baxımından zənginləşdirmiş və inkişaf etdirmiştir. Sərbəst şeir forma ilə məzmunun maksimal vəhdətinə can atmış, yeni bədii təsvir və ifadə vasitələrindən sənətkarlıqla istifadə edilmişdir. Şeirdə hadisə və proseslərin yeni poetik düşüncə stereotipləri formalasmışdır.

Acar sözlər: özünəməxsus,stixiya,ahəng,ölçü strukturu,metoforik düşünəcə

Məqalə tarixcəsi: göndərilib – 15.02.2023; qəbul edilib – 28.02.2023

Poetic voice and innovation in Ramiz Rovshan's free poems

Gultakin Aliveya

Baku Slavic University. Azerbaijan.
E-mail: gultekin392@mail.ru

Abstract. Article states that each poem by R.Rovshan has its own element; he creates an absolute image and deals with the introduction and explanation of this image. The mystery in each of these images makes the reader imbued with this spirit. The reader gets into the inner world of the character. The second main feature is the poet's rich use of metaphorical images. Often, this metaphorical thought, beginning with the title of the poem, moves from word to verse, from verse to free division, from division to the whole poem, and continues throughout the poem. Here logic and feeling replace each other, and in many cases complement each other. R.Rovshan throughout the entire poem is not limited to the aura of one verse, but reveals this metaphorical image through free divisions. R.Rovshan's free poems have innovative features in terms of poetic state, spirit and lyrical hero. Just as there is a new intonation in each poem of the poet, there are also spirit and frame of mind. This is expected even in his love poems. In this stage in the development of free poetry, we see that it has gone a certain way both in terms of theme and idea, as well as structure

and composition. Free verse during this period enriched and developed poetry as a whole in various components. Free poetry strove for the maximum unity of form and content, new artistic means of description and expression were skillfully used. New poetic thinking stereotypes of events and processes have been formed in the poem.

Keywords: peculiar, element, harmony, dimensional structure, metaphorical thinking

Article history: received – 15.02.2023; accepted – 28.02.2023

Giriş / *Introduction*

Sərbəst şeirin, hər şeydən əvvəl, göz şeiri olduğunu nəzərə almış olsaq, onda onun poeziyasının mahiyəti bir qədər də aydınlaşmış olar. Şeirin görümlülüyü, onun mənə qatının düşünülməsini da zəruri edir. Poetik mətnin çevikliyi, tez-tez müxtəlif situasiyalara girməsi kinokadr kimi bir-birini əvəzləyir. Bəzən bu hərəkətlilik bir misra daxilində belə baş verir. Hadisənin, predmetin əyanlaşması və poetik görümlülük R.Rövşənin ilk dövr yaradıcılığının da əsas xüsusiyyətlərindən birinə çevrilir. R.Rövşənin bu illərdə yazdığı şeirlər nə qədər sərbəstliyi ilə seçilsələr də, əsasən heca üstündə yazılmışdı. "On birlək üstündə", "Bir durna oxuyur", "Günah içində", "Qara el", və s. şeirləri heca üzərində yazılmışdır və ilk şeirlər olduğundan hələ hayat və cəmiyyət hadisələrinə nüfuz etmək imkani zəif idi. 60-ci illərin sonlarına doğru gənc şairin heca ilə sərbəstin qarışığı "Nəğmə qırğını ili" (Federiko Qarsiya Lorkaya), "Bir nəğmə toxumu basdırırdım yerə", "İlxılar", "Torpaq", "Ağ yelkənlə gəmilər", "Dəniz nağılı" və s. şeirlərini yazdı. Bu şeirlərində şair özünün poetik yolunu müəyyənləşdirməyə, poetik formanın orijinal yolunu tapmağa çalışırı. Sərbəst şeircilərin sırasına 70-ci illərin əvvəllərindən R.Rövşən də qoşular və yaradıcılığı 80-ci illərdə bütün gücü ilə poeziyanın imkanlarından maksimum istifadə yolunu tutur. "Göy üzü daş saxlamaz" (1987) kitabına qədər keçdiyi yol, həm də sərbəst şeirin yeni forma xüsusiyyətlərini bəlirləyir. Bu şeirlərdən başlayaraq galənəksəl milli şeirlə sərbəst şeirin yeni modelini yaratmaq, onları sintez etməyə üstünlük verir. "Balıqların donuq bəbəklərində/Sızılar ulduzların yuxusuzluğu" ("Dəniz nağılı"), "Ağ yelkənlə gəmilər/yetişməz əlim/Mənə kəndir sallamazlar/gəmilərin divarlarından" ("Ağ yelkənlə gəmilər"), "Torpaq elə yumaqdi ki/Dama ölündə belə/Yixilib öz kobud bədəniylə/bu torpağı ağırtımağa utanır" ("Torpaq", "Nəğmələr öldürdülər/Nəğmələr/şairlərin qapısını/döyürdülər: -/Açın! /Gizlənək" ("Nəğmə qırğını ili")) və s. poetik düşüncələri ilə fikrin və formanın sərbəstliyinə meyil edirdi. Bu yaradıcılıq nümunələrində sosialist realizminin çərçivələrini sindiran şair "Bir yağılı nəğmə" (1972) şeir kitabında lirik qəhrəmanın fərqli dünyagörüşü sərgiləyirdi. "Bu laqeyd adamlar arasında mən/Sağima, soluma/Göz yuma bilsəm" lirik qəhrəmanın azadlıq arzusunun müjdəsi idi. Bundan sonra şair poetik düşüncələrində olduğu kimi, formada da orijinallığı və sərbəstliyə yol aldı.

Əsas hissə / *Main part*

Ənənəvi Azərbaycan şeiri üzərində gedişləri və gəzişmələri yeni qoşma və gərəyliliklərini ortaya qoydu. Lakin bu da hələ onun öz yolu demək deyildi; getdikcə şair öz yolunu-modern şeirin yolunu tutdu və sərbəst şeirin Ə.Kərim, Ə.Salahzadə və İ.İsmayıllıdən tamamilə fərqlənən yeni nümunələrini yaratdı. Onun sərbəst şeirlərində vənzli-vəznsizlik əvəzləməsi yeni poetik intonasiya yaradır. Şairin poeziyasının ölçü strukturu kifayət qədər forma və məzmun vəhdətinə malik olur. Onun sərbəst şeirində həm də bir qafiyələnmə var; hər bir sətirdə fikrin düzülüşü, misranın ölçüsü, hecaların sayı nə qədər sərbəst olsa da, bütün bu müxtəlifliklər müəyyən bir ahəngə tabe olur. Bu misraların bəzən biri, bəzən ikisi, bəzən isə dalbadal üçü də müstqil şəkildə çıxış edir. "Ay işığı", "Göy üzü daş saxlamaz", "Bulud", "Başı kəsik gözəl kötük", "Astar üzünə", "Bir az uzun çəkdi ömrüm deyəsən" və s. şeirlərində orijinal ahəng və intonasiva varada bilir. Həm də şeirlərində mistik bir aura yaradır və oxucunu da özü ilə

aparırlar. Şair bu şeirlərinin hər birində sanki yeni bir dünya kəşf edir və oxucunu da buna inandırır. Bəzən isə şair son dərəcə poetik təhkiyə ilə nağılvari şəkildə nəqəl edir:

Ay ışığı düdü göydən,
canımdan, qanımdan keçdi,
Gözümün içindən keçdi,
Özümün içimdən keçdi,
keçdi, dabanımdan keçdi,
Az qaldı ki,
iki yera bölə məni.
Başımdan göyə mixladı,
dabanımdan yera məni. [4, s.9]

R.Rövşənin hər bir şeirinin özünəməxsus stixiyası var; mütləq bir obraz yaradır və bu obrazı sonan tanıtmaqla, izah etməkə məşğul olur. Özü də bu obrazların hər birində olan mistika oxucunu da bu ruha kökləyir. Oxucu da bu obrazın daxili dünyasına köklənir. İkinci əsas xüsusiyyəti şairin metaforik obrazlardan zənginliklə istifadə etməsidir. Çox zaman şeirin adından başlayan bu metaforik düşüncə sözdən misraya, misradan sərbəst bölgüya, bölgündən bütöv şeirə keçir və şeir boyu davam edir. Özü də burada mənqli hiss bir-birini əvəz edir, bir çox hallarda bir-birini tamamlayır. “Başı kəsik gözəl kötük”, “Bir az uzun çökdi ömrüm deyəsan”, “Qədrimi bilmədi bu adam mənim”, “Göy üzü daş saxlamaz”, “İlan balası”, “Çiçəklər doğulur bu yaz gecəsi”, “Dünya məndən kimlər keçdi”, “Özünə qayıdır, hər şey özünə” və s. şeirlərində müllifin intuitiv tapıntıları elmi əsası və ya fəlsəfi dayağı olan şüuraltı fəhmlə mənqiçin paralelliyi ilə baş verir. “Durub göy özünə daş atan oğlan, /göy üzü daş saxlamaz”,-metaforik düşüncəsi müxtəlif variasiyalarla sonan lirik qəhrəmanın özünüdərk prosesini qavramağa kömək edir:

*Hələ ki, başına-gözünə qiymaz,
atdığın daşları saxlar göy üzü.
Atdırığın daşları tutub əlində,
səni illər boyu yoxlar göy üzü.
Qırxiq basın tüklənincə,
O dumdurı gözlərin
bulanınca, çirklənincə,
atdırığın daşları saxlar göy üzü. [1, s.30]*

R.Rövşən şeirboyu yalnız bir misranın aurasına köklənib mahdudlaşdırır, bu metaforik obrazı sərbəst bölgülər boyu açır. "İlan balası" şeirində də belədir. Bu cür sərbəst şeir modeli R.Rövşən yaradıcılığının əsas xüsusiyyətlərindəndir. Şeirin məzmunundakı orijinallıq onun strukturuna da sırayat etmiş, mifik dünya ilə real dünyanın sərhədləri itmiş və ya qəsdən qarışdırılmışdır. Körpə ilan balasının böyüməsi prosesinin özünün təsviri bioloji mahiyyətlə yanaşı, həm də mənəvi kontekstdə verilir. İlan balasının aldığı hava, canina dolan küləyin nəfəsi, bir sevgi həvəsidir; "...Özündən xəbərsiz, /səssiz-səmirsiz, /Zəhərə çevrilir canında hər şey..." Beləcə, ilan balasının bir zəhərli ilana çevrilmesi onun dünyasının hər üzüne öyrənməsi xarakterindən qaynaqlığının anatomiyası təsvir edilir. Yaxud "Çiçəklər doğulur bu yaz gecəsi,/bu yaz gecəsində ölməyə nə var" metamarfozasi şeirboyu davam edir və beləliklə, şair dünyanın bilmədiyimiz, bilib görmədiyimiz üzünü bizə bir daha tanıdır. Burada da mistik dünya ilə real dünyanın paralleliyini görürük. Tənqidçi E.Akimovanın şairin yaradıcılığı haqqında elmi qənaati tamamilə doğrudur: "Ramiz Rövşən poeziyası, ümumiyyətlə, insanın fizioloji varlığını (yalnız insanını?! Eləcə də hər bir canlığın. Yenə də "İlan balası" şeirini yada salaq-Q.Ə.) Tanrıının əbədi varlığına tabe tutur, ona yetmək üçün ölümü vəsf edirdi. Bu şeirlərdə ölümə çox doğma, məhrəmcəsinə münasibət vardi və bu məhrəmlik şairi öz çağdaşlarından daha çox sələfi Füzuli ilə birləşdirirdi" [2, s.323].

R.Rövşən sərbəst şeirləri poetik ovqat, ruh və lirik qəhrəman baxımından da novatorluq xüsusiyyətlərini özündə daşıyır. Şairin hər bir şeirində yeni intonasiya olduğu kimi, həm də bir ruh, əhvalı-ruhiyyə vardır. Hətta onun sevgi şeirlərində də bu ovqat gözlənilir. Şair özü şeirləri "sevgi şeiri", "təbiət şeiri" və s. başlıqlar adı altında təqdim edilməsinin əleyhinə olsa da, yaradıcılığında sevgi, məhəbbət lirikasına da yer verilmişdir. "Sevgi", "Qara palitarlı qadın", "Bu güzgüyə bir vaxt qoşa baxardıq", "Sevim döñə-döñə səni", "Ayrılıq" və s. onlara şeirlərində sevginin sentimentallığı ilə yanaşı, şüuraltı düşüncə qatını da üzə çıxarmağa çalışır. Bu şeirlərdə sair çox zaman sevginin tarixini, yaxud taleyini yazar. "Qara palitarlı qadın" şeirində qadın taleyini onun dünyası kontekstində təsvir edir. Burada şair kişilərin ölümdən sonra üstündə ağlayacaq bir qadına ehtiyacını sevgi kontekstində təqdim edir. Burada sevginin özünü yox, yaşanaraq başa çatmış sevginin külmən fərqli şəkildə təsvirini görürürk: "Şən ölündə/kim olacaq gözlərini bağlayan?/Qardaşmı olacaq?/Yadımı olacaq?/Bu dünyada/bəlkə sənə ən çox ağlayan/Ən çox ağlatdırıqın qadın olacaq". Ömrü boyu qadınının sevgisinə layiq olmayan kişi "Bu qadın/baş daşımı/opüb sığallamaqdansa,/Yumruğuyla döysə, döysə yaxşısı", -deyə peşimançılıq hissi keçirir. Bu qadının sevgisinə layiq olmadığını dərk edən lirik qəhrəmanın gəldiyi qənaət belədir:

*Yeri, yeri qara paltarlı qadın,
Kiri, kiri qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdırın bağırına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damur, ağlama!.. [3, s.67]*

Azərbaycan sərbəst şeirinin kompozisiyasında yeni bədii poetexnoloji təsvirlər, epifora səciyyəli təkrarlar, sintaktik paralellizmlər xüsusi yer tutur. Rus nəzəriyyəçi Jirmunski bu məsələləri sərbəst şeirin kompozisiyası üçün əhəmiyyətli hesab edərək yazar: "Hər bir strofik sintaktik qapanma- mürəkkəb və ya birləşmiş bir cümləni, nəzərdə tutulan mükəmməl bir temani ifadə edir. Bu sintaktik və tematik qapanmadan başqa bəndlərarası sərhədlər son üç misrada təkrarlanan "zvuçit mne imya tvoye trijdi blajennoye: Aleksandriya", "zvuçit mne imya tvoye trijdi mudroye: Aleksandriya və sairədən təşkil edilir. Sonluq hər bəndin xüsusi mövzusuna uyğun variasiyada bağlanır; o, bəndlərin kompozisiya münasibətində fərdiləşir və bununla birlikdə onları vahid bədii tamlıqla birləşdirir. Hər bir xüsusi bəndin daxilində kompozisiya qurucusu kimi sintaktik paralellizm verilir" [5, s.533].

Dövrün poeziyasında uğurlu nümunələr milli sərbəst şeirin öünü açır, poetik formanın sərbəstliyini və variasiyalılığını artırır. Xüsusilə, R.Rövşən, V.Cəbrayılzadə, E.Baxış, N.Kəsəmənli, C.Yusifzadə, V.Bəhmənli kimi genç şairlərin yaradıcılığı ilə poetik forma yeni bir mərhələyə daxil olur. Lakin bu poetik formada elə nümunələr də yaranırdı ki, bu nümunələr misra və səs bölgüsü, nitq qruplaşması, intonasiya baxımından onu zənginləşdiriyini söyləmək çətindir. S.Abdullayev hələ 80-ci illərdə bu cür şeirlərin poetik formaya əlavə “divident” gətirməməsinə irad tuturdu. Tədqiqatçı M.Rzaquluzadənin “Kosmosda ilk heykəl”, “F.Qocanın “Laqeydlik”, “Öküzlər”, Ə.Salahzadənin “Od heykəl”, R.Rövşənin “Kim bilir”, C.Yusifzadənin “Payı-piyada” və s. şeirlərinin sərbəst şeirə bir yenilik gətirmədiyini yazmaqdə tamamilə haqlı idi. Bu şeirlərdə bəzən assosiativ fikir əsaslandırılmış, yaxud assosiasiyanın bir-birindən uzaqlığı onu doğurmur, bəzilərində dayaz rasionalizm, fikirçılık bələsi özünü göstərir, bəzi şeirlərdə isə obrazlar həddindən artıq mücərrədləşdirilirdi. S.Abdullayev poetik formanın bu cür nümunələrini təqid edərək yazdı: “Poetik obrazın mücərrədliyi sərbəst şeiri qurudur, poetik informasiyanın səmərəsini xeyli zəiflədir, oxunuşu çətinləşdirir, oxucu ilə sənətkar arasında ünsiyət səddi yaradır. Xüsusilə poetik mətn möhkəm praktik intonasiya bütövlüyündə tərtib tapa bilməmkədə belə təhkiyyə tərzi real kommunikasiya təhlükəsi yaradır” [1, s.37]. Əlbəttə, sərbəst şeirdə mücərrədlik təkcə obrazə aid olmayıb təhkiyyə ilə birləşdirikdə daha çətin vəziyyət yaranır, belə zamanlarda bəzən sairin nə demək istədiyi aydın olmur, bədiilik itir, poetik ünsiyət öz yerini

anlaşılmaz rasionalizmə verir. Sərbəst şeirlər bu mərhələsində daha çox nəzərə çarpan qüsurlardan biri də sərbəst şeirlər süni şəkildə intellektuallaşdırılması, "elmi-riyazi" məntiqə cəlb edilməsi idi. İfrat "elmilik", məlumatlılıq manerası şeirlər səmimiyyətini azaldır və bədii sözün çəkisinin azalmasına səbəb olur. Bu cür şeirlərdə sənətkarlıq olmadığı kimi, poetik formaya heç bir komponent baxımdan "xeyir" də gətirmir.

Azadlıq, müstəqillik duyğuları Azərbaycan sərbəst şeirlərinin də istiqamət və üslublarının genişlənməsinə səbəb olur. Bunun nəticəsidir ki, ortalığa yalnız "neo-şeir", "neo-roman" anlayışları çıxmamış, həm də bu anlayışları özündə ehtiva edən bəzi nümunələr də yazılmışdır. Ancaq bütövlükdə bu dövrüdə Azərbaycan poeziyasının həm fikir sərhədləri, həm də üslubi istiqamətləri genişlənmişdir. Sərbəst şeirlərin isə özünəməxsus inkişaf yolu vardır. Çünkü sərbəst şeir bir formadır; onu bu cərayanların hər birinə aid etmək də ola. Yəni bu cərayanların hər biri sərbəst şeirdə də öz təsdiqini tapa bilər.

Müstəqillik dövrü Azərbaycan sərbəst şeiri yalnız mövzu və məzmun baxımından deyil, ritmik davranış və intonasiya baxımından da dəyişmiş və yenilənmişdir. Altmışinci illərdən gələn poetik təcrübə və zənginləşməyə bu dövrdə dünya poeziyasına integrasiya prosesləri də qatılmış və ortaya yeni bir mərhələ çıxmışdır. Bu mərhələdə sərbəst şeir struktur baxımından dəyişmiş, yeni ritm və intonasiya ilə zənginləşmişdir. Rüstəm Behrudi, Etimad Başkecid, Rəşad Macid, Səlim Babullaoğlu, Zahir Əzəmət, Qəşəm Nəcəfzadə, Əjdər Ol və b. onlarla şairin yaradıcılığında sərbəst şeirlərin strukturu zəngin və çoxqatlı olmuşdur.

Sərbəst şeirlərin bu mərhələsinin özünəməxsus inkişaf yolunda baş verən prosesləri aşağıdakı kimi qruplaşdırımaq olar:

- Bu mərhələdə sərbəst şeir üslubi cəhətdən zənginləşir və genişlənir;
- Yeni qüvvələrin gəlməsi ilə fərdi poetik üslublar çoxalır;
- Assosiativ poeziya daha da genişlənir və özünü təsdiq edir;
- Çevik variasiyalar, fikrin mövqə lastikliyi sərbəst poetik forma üçün daha səciyyəvi və effektiv olur;
- Sərbəst şeirdə operativ qavrayış və ritmik üzvlənmə, intonasiya ön plana keçir;
- Əvvəlki inkişaf yoluna nisbətən sərbəst şeirlərin sərbəstliyi bir qədər də artır;
- Sərbəst şeirdə poetik obrzlılıq, ekspressivlilik, emosionallıq yeni mərhələyə daxil olur.

Nəticə / Conclusion

Bələliklə, sərbəst şeirlərin bu inkişaf mərhələsində həm mövzu və ideya, həm də struktur, kompozisiya baxımından müəyyən bir yol keçdiyini görürük. Sərbəst şeir bu dövrdə ümumən poeziyanı müxtəlif komponentlər baxımından zənginləşdirmiş və inkişaf etdirmişdir. Sərbəst şeir forma ilə məzmunun maksimal vəhdətinə can atmış, yeni bədii təsvir və ifadə vasitələrindən sənətkarlıqla istifadə edilmişdir. Şeirdə hadisə və proseslərin yeni poetik düşüncə stereotipləri formalşmışdır. Poeziyanın fonetik səslənməsi məzmun və mahiyyətdən doğmuş, onun təsvir effektivliyini artırmışdır. Bütün bunlar sərbəst şeirlərin yeni mərhələyə daxil olmasında geniş imkanlar açmışdır.

Ədəbiyyat / References

1. Abdullayev, S. Dil və bədii qavrayış. – Bakı: Yaziçı, 1989.
2. Akimova, E. Düşünce zamanı-ədəbi tənqid diskurs kimi. – Bakı: Elm və təhsil, 2019.
3. Ramiz, R. Götü üzü daş saxlamaz. – Bakı: Yaziçı, 1988.
4. Ramiz, R. Nəfəs. – Bakı: Qanun, 2006.
5. Жирмунский, В. Теория стиха. – Ленинград: Советский писатель, 1975.

Поэтическое состояние и новаторство в вольных стихах Рамиза Ровшана

Гюнтекин Алиева

Бакинский Славянский Университет. Азербайджан.

E-mail: gultekin392@mail.ru

Резюме. В статье указано, что в каждом стихотворении Р.Ровшана есть своя стихия; он создает абсолютный образ и занимается введением и объяснением этого образа. Таинственность в каждом из этих образов заставляет читателя проникнуться этим духом. Читатель проникает и во внутренний мир персонажа. Второй основной особенностью является богатое использование поэтом метафорических образов. Часто эта метафорическая мысль, начинающаяся с названия стихотворения, переходит от слова к стиху, от стиха к свободному разделению, от разделения к целому стихотворению и продолжается на протяжении всего стихотворения. Здесь логика и чувство сменяют друг друга, а во многих случаях дополняют друг друга. Р.Ровшан на протяжении всего стихотворения не ограничивается аурой одного стиха, а раскрывает этот метафорический образ по свободным разделениям. Вольная поэзия Р.Ровшана имеет новаторские идеи с точки зрения поэтического состояния, души и лирического героя. В каждом стихотворении поэта есть новая интонация, душа и настроение. Это ожидаемо даже в его любовных стихах. На этом этапе развития свободной поэзии мы видим, что она прошла определенный путь как в плане темы и идеи, так и структуры и композиции. Свободная поэзия в этот период обогащала и развивала поэзию в целом по различным компонентам. Свободная поэзия стремилась к максимальному единству формы и содержания, умело использовались новые художественные средства описания и выражения событий и процессов в поэме сформировали новые поэтические мыслительные стереотипы.

Ключевые слова: своеобразный, стихия, гармония, пространственная структура, метафорическое мышление